

# “Kimsəsizlərin atası”nın film kimi həyat hekayəsi


## O, ömrünün 7 ilini həbsxanada yatıb

**O**, Türkiyədə say-sız film və serialarda rol alıb. Söhbət “Qurdlar vadisi”, “Eşkiya dünyaya hökmər olmaz”, “Behzat Ç.”, “Yalan dünya”, “Arka sokaklar” kimi serialların əsas qəhrəman obrazlarını yaradı. Turqay Tanulküdən gedir. Aktyor Türkiyədə Dəyanət Vəqfi tərəfindən beynəlxalq xeyriyyəçi mükafatına layiq görüllüb. Sən demə, akt-yorun həyat hekayəsi heç də canlandırdığı filmlərdən geri qalmırıb.

17 yaşında siyasi fikirləri-nə görə həbs edilib, ömrünün 7 ilini cəza evində keçirib. O, hər nə qədər bu fikirlərin ona aid olmadığını iddia etse də, ancaq aktyoru dinləyən olmayıb. 7 ildən sonra günahsız olduğu ortaya çıxıb. Bu 7 ilde aktyor, ailəsi kədərlənməsi deyə, onlardan həbsdə olduğunu gizlədir. Belə ki, ailə üzvlərinə Almaniyaya köçdүүünü deyib. Ona görə, həbsdə olduğu müddətdə heç bir zaman ziyanətçisi olmayıb. Cəza evində məhkumları əyləndirmək üçün hekayələr danışır, səhnəciklər qurur, tamaşalar göstərir. 25 yaşı olanda günahsız olduğu aşkarlanır və siyasi düşüncələr səbəbi ilə salındığı həbsxanani “bir gün burası tekrar yene gələcəyəm” deyərək tərk edir. Dediyi kimi də olur. Bir ili tamam olmamış yenidən cəza evinə qayıdır. Bu dəfə məhkum kimi deyil, könüllü teatr uстası olaraq geri dönür. Cəza evində aldığı işgəncələr nəticəsində heç bir zaman övlad sahibi olmur. O da, məhkumların azadlıqda olan anasız, atasız qalan uşaqlarına sahiblənməyə başlayır. Çünkü bu uşaqların, valideynlərin yükünü, cəzasını çekməye haqqı çatmadıqlarını düşünür. Teatrdan qazandığı 3-5 qəpiyi də əvvəlcə o uşaqları oxutmağa xərcləyir. Daha sonra onların ehtiyaclarını qarşılımağla və evlərinə ərzəq almağa davam edir. Ancaq uşaqların sayı getdiğən artmağa başlayır və aktyor onların hər birinin evine getməyi fiziki olaraq çatdırır. Çünkü o uşaqların çoxu küçəde yaşayır və aktyor istədiyi zaman onları bir arada tapa bilmir. Teatrda qazandığı pula yalnız onları oxuda bilirdi. Belə olan halda, aktyor işdən sonra bazarlarda limon, çay satmağa başlayır.

Nəticə etibarı ilə Turqay Tanulkü 26 uşağı himayə edirdi. İndi 21 övladı mezun olub və onların hər birini evləndirərək, ev-eşik qurmasına kömək edib.

Küçələrdə mehv olmaq üzrə olan uşaqları oxudub, onları qaranlıq dünyalarından çəkib çıxarıb, həmin uşaqlara gözəl gələcək vəd edib. Təhsil almalarına vasitəçi, ailə qurmalarına dəstək olub. Ən önemlisi isə illərdir bunu mətbuatdan, dostlarından gizli saxlamağı bacarıb, tutduğu əməldən reklam kimi istifadə etmeyib. İndi isə aktyorun həyat hekayəsi əsil örnekdir. Deyir ki, övlad-



larının soyadları öz soyadından fərqli olsa da, onlardan övlad qoxusu alıb. Bu yolda onu ruhlandıran isə sənəti olub: “Əlimin insanlara çata bilməsi üçün teatrda istifadə edirəm. Belə ki, cəzaçəkmə müəssisələrində tamaşalar hazırlayıram. Bunu könlük işi olaraq görürəm. Aktyorluq sənəti elə bir işdir ki, insanların hər dönenində səni izləyir. Misal üçün, səhər yuxudan durub əl-üzümüyü yumağa başlayıraq və bu an içimizdəki aktyorluq hissi baş qaldırır”.

Yaşadığı həyat hekayəsi böyük aclarla doludur. Deyir ki, ne uşaqlığını, ne də gencliyini doyaraq yaşayıb. Əsas müəllimi isə həyatın özü olub. Üzləşdiyi çətinliklər onu heç zaman yormayıb və o, öz yolunu elə gənc yaşlarından seçməyə məcbur olub.

20 ildir ki, cəza evində yatan məhkumların uşaqlarına atalıq edir. Əbəs yere ona “kimsəsizlərin atası” ləqəbi de qoymayıblar. Bəzən deyir ki, dünya yaxşı insanların əməlliəri ilə dövran edir və o insanların biri də mehz aktyor Turqay Tanulküdür.

Aktyor müsahibəsində qeyd edir ki, Türkiyənin 8 bölgəsində məhkumlardan ibarət teatr qrupları yaradıb. Belə ki, məhkumlar öz aralarında tamaşalar hazırlayıv və aktyor həmin tamaşalar arasında yarışlar keçirir: “Biz həmin tamaşaların qala gecələrini keçiririk. Bilirsiniz nə üçün tamaşaların qala gecələrini keçirirəm? Çünkü qala gecələrinə məhkumların ailələri də gəlir. Onlar iki saat ərzində bol-bol bir-birilərini görürler. Sonra tamaşa bitir və valideynlər zali tərk edir. Hətta nəzarətçiləri də oradan çıxarıram. Zalda uşaqlarla məhkum valideynlər doyadaya bir-birlərinə sarılırlar. Mən valideynin səhnədə oturduğu stolu qoxulayan uşaqlar görmüşəm. Ona görə, teatr mənən görə bir insan qoxusudur. Yəni şou və komediya deyil”.

Aktyor öz həyat hekayesində bəhs

edərkən bildirir ki, 17 yaşında tutulanda Konservatoriyada təhsil almış. Hətta məhkum olduğunda belə, təhsilini davam etdirib: “O zaman tələbələrin təhsilini davam etdirmə hüququ var idi. Teatrı isə məktəbdə oxuyanda sevmişəm. Bizim valinin oğlu kralı, mən isə dilənəncini oynayırdım. Tamaşamıza baxmaq üçün nazirlikdən nümayəndələr gələndə gördüm ki, kralla da dilənçi ilə də eyni şəkildə görüşdülər. O gündən sonra teatrı sevməyə başladım. Anladım ki, teatr bərabərlik demekdir. Çünkü sonda hər kəs bərabər algılanması. Əgər teatr olmasaydı, mən sahib olduğum heç nəyi bacarmazdım. Çünkü teatr insana toxunan bir sənətdir. Əgər teatr olmasaydı, bu qədər cəza evinə rahat gedə bilməz, məhkumları ailələri ilə görüşdürüb bilməzdim. Biz gözləyirik ki, hər şeyi başqası etsin. Niyə kimse-dən kömək gözləmeliyik? Yardım etməye ilk növbədə özümüzden başlamalıyıq. Hər şeyi dövlətdən gözləmek lazımdır. Misal üçün, cəza evlərində kitablara böyük ehtiyac var və biz müraciət etdikdən sonra insanlar cəza evlərinə kitab aparmağa başladı. İnsanlar mənə maşın-maşın ki-



tablardan gətirirdilər. Nədənsə, insanlarımız gözləyirlər ki, yaxşılığı başqası etsin. Deyirəm ki, o kitablardan özünüzü alıb cəza evlərinə aparin. Bəzən olur ki, həyat yoldaşı içəridə yatan kişilər “mən övladıma baxmiram” deyir. Misal üçün, Bakırköy cəza evində “Son quşlar” layihəsini edərkən məhkumlardan biri 3 aylıq körpəsini mənə verib, “bunu sənin üçün doğmuşam” - dedi.

Deyir ki, heç vaxt övlad sahibi olmadığı üçün kədərlənməyib. Çünkü hazırda böyük bir ailəsi var. Onlardan evlənənlər oldu, hətta 9 nəvəsi var. Bütün ailə olaraq 101 nəfərdən ibarətdirlər.

Aktyor qeyd edir ki, yeniyetmə yaşlarında düdüyü cəza evi onu həyatın çətinlikləri ilə erkən yaşda tanış edib: “Cəza evində düşəndə düşünməyə başlaysan. Mən nə etdim və nə üçün burdayam? Və nəticədə öz-

lündə isbat edirsən ki, əslində sən yaxşı insansın. Mən o kiçik hücredə özümə böyük bir dünya qurdum. İndi həmin dünyada özümə yaratdıqım oyunun içindəyəm. O üç metrik yerde çiçəklərim, günəşim var idi. Güneşti istədiyim zaman çıxarı, istədiyim zaman batırırdım. Çiçəklərimə su verirdim, ancaq halbuki özümün içəcək suyum yox idi və azadlığa çıxanda heç kim mənə günah-landırmayacaqdı. Çünkü günahkar deyildim. Mən cəza evinə təcavüz etdiyimə, adam öldürdüyümə, oğurluq etdiyimə görə girməmişdim”.

Atasız böyüdüyünü deyən aktyor, küçədə yaşayış uşaqları daha yaxşı anladığını bildirir: “Həyatın ən çətin üzünü görmüşəm. Uşaqlığım çox çətin keçib və bunun üçün küçələrdə böyükən uşaqların hissələri mənə tanışdır. Atam ölündən sonra bizi uşaqların evində verdilər. Ordan çıxdıqdan sonra yeddi il cəza evində yatdım. Orada atasız uşaqlar gördüm. Yəni deməyim odur ki, uşaqlara qarşı xüsusi bir həssaslığım var. Çünkü uşaqlığımı yaşamamışam. Həbsxanadan çıxandan sonra gördüm ki, bütün uşaqlara ayrı-ayrı əlim çatmır və həyat yolداşıma “gəl bir ev tutaq, bu uşaqların həmisini orada böyükədə” dedim. Bir hesab açdım. Bundan sonra isə bir vəqf qurmaq və o uşaqların gələcəyini temin etmək istəyirəm. Onların gələcəkdə heç nəye ehtiyaçı olmasın. Artıq 65 yaşım var. Əvvəlki qədər hər yerə qaza bilmirəm. Hər dəfə cəza evinə gedib-gələndə həyata qarşı daha böyük mübarizəyə başlayıram”.

Hər kəs ona “ata” deyə müraciət edir. Özü isə deyir ki, “ata” kələmisi çox ağır bir sözdür: “İnsanın dəyişməyə başlayıb. Təsəvvür edin ki, evdəki boşqabının düzəndə hər kəs öz boşqabının düzəndə, biberini ayıri atmağa başladı, insanların ağız dadi qalmadı. Sonra otaqları ayırdıq. O da kifayət etmədi. Daha sonra özümüzü telefonlara həsr etdi. Beləliklə, insanlar ailə içinde “Sabahın xeyir” sözünü deməyi unutdu və cəmiyyətə əlaqəmizi kəsdik. Hazırda cəza evlərində anası ilə bir yerde qalan 725 uşaqlar var. Mən deyirəm ki, nə zaman küçədə böyükən uşaqlarla, ev uşaqları küçə uşaqları ilə görüşüb eyni parkda oynasa, bax, o vaxt biz barışı, sülhü bir araya gətirəcəyik. Evinizdə yetişdirdiyimiz uşaqlar çox qiymətlidir. Amma çevrəyə, insanların qarşı onları çox qəddarlaşdırırıq. “Diqqət et, küçə uşaqları ilə oynamla, onlarla danişma, qarışma” deyirik. Həmin o küçə uşaqlarını heçə saymaq insanların çox təsir edir. Yəni yanlarından keçərkən “salam” verib qorxmadan ciyinlərinə toxunub “yaxşisanmı” deyəndə, siz onlara dünyani vermiş olursunuz. Çünkü onların həyatını nənə yaşamışam. Mən bunları kitablardan oxumamışam. Həbsxanadan çıxanda evdə yemək birisirib küçədəki uşaqlarla birləşdə yeyirdim. Əgər yaşadığım bölgədə insanları “salam” verməyi çoxaltsaq, o zaman öz çevrənizdəki barışı tutmuş olarsınız və o uşaqlara toxunduqca, cəmiyyətin gələcəyi-ne toxunmuş olursunuz”.

Aktyor teatrda, filmdə, seriallarda bir-birindən fərqli, maraqlı obrazlar yaratsa da, əsil oyunu, həyat məhz onun özüne qarşı oynayıb. Biz də buna film kimi həyat hekayəsi deyirik.

Xəyalə Reis